

30 may 2019-cu il, cümə axşamı

XALQ QƏZETİ

ARSENAL – ÇELSi

Avropa oyunları
Hələ çıxmayıb yaddan.
İslam oyunlarının
Sədası gəlir haqdan.

İdman sevir ölkəyik
Gələnlər yaxşı bilir.
Çöhrəsində hər kəsin
Sevincləndən üzü gülür.

Xəzər bağrına basır
Xoşgəməli qonağı.
Dünyaya səs salacaq
Bu finalın sorağı.

Dualarla gedirik
Bu möhtəşəm görüşə.
Kaş finallar Bakıda
Tez-tez ola həmişə.

Düşməni gözü tökülür
Gələ bilmir bayrama.
Dünya “əhsən” söyləyir
Mehribanla, İlhamla.

Qoy güclü zəfər çalsın
Budur bizim arzumuz.
Yeni tarix yazacaq
Avropaya Bakımız.



Ramiq MUXTAR,
şair-dramaturq